

**Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda  
qulluq stajı barədə arayışın hazırlanması və Mənzil İnşaatı Dövlət Agentliyinə  
təqdim olunmasına dair  
TƏLİMAT**

1. Bu Təlimat “Dövlət Qulluqçularının Reyestri” İnformasiya Sistemi vasitəsilə dövlət qulluqçularına, o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq keçən şəxslərə Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinə təqdim olunması üçün dövlət qulluğu stajı barədə arayışın verilməsi qaydalarını tənzimləyir.

2. Bu təlimatın məqsədləri üçün arayış dedikdə verildiyi tarixədək dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajının müddətini, ixtisas dərəcəsini təsdiq edən və Mənzil İnşaatı Dövlət Agentliyinə təqdim edilmək üçün verilən sənəd nəzərdə tutulur.

3. Arayışın hazırlanması Dövlət İmtahan Mərkəzi (bundan sonra Mərkəz) tərəfindən yaradılmış xüsusi proqram təminatı - “Dövlət qulluqçularının arayış sistemi” vasitəsilə həyata keçirilir.

4. Dövlət qulluqçusu arayış almaq üçün əmək kitabçasının əslini, yaxud əmək kitabçasının notarial qaydada və ya iş yerinin kadr qurumu tərəfindən təsdiq edilmiş surətini Mərkəzə təqdim edir. Əmək kitabçası üzrə dövlət qulluğu stajına aid olan dövrlər Mərkəzin “Dövlət qulluqçularının arayış sistemi”nə daxil edilir. Sistemə daxil edilmiş dövlət qulluğu stajına dair məlumatlarla “Dövlət Qulluqçularının Reyestri” İnformasiya Sisteminə daxil edilmiş məlumatlar müqayisə edilir. Əmək kitabçası əsasında daxil edilmiş məlumatlarla Reyestrə daxil edilmiş məlumatlar arasında uyğunsuzluq aşkar edildikdə həmin məlumatların dəqiqləşdirilməsi üçün dövlət qulluqçusunun işlədiyi dövlət orqanında Reyestrin aparılması üzrə məsul şəxsə müraciət edilir. Əmək kitabçası əsasında daxil edilmiş məlumatlar Reyestrə daxil edilmiş məlumatlarla eyni olduğu halda dövlət qulluqçusunun dövlət qulluğunda stajı sistem tərəfindən avtomatik hesablanır və Mərkəz tərəfindən təsdiq edilir. Bundan sonra arayış çap edilir (Əlavə 1).

5. Arayış Mərkəzin Direktorlar Şurası sədrinin müəyyən etdiyi vəzifəli şəxs tərəfindən imzalanır.

6. Aşağıda göstərilən dövlət qulluqçularına arayışlar yalnız əmək kitabçasına daxil edilmiş məlumatlar əsasında verilir (Əlavə 2):

- a) Dövlət qulluğunun xüsusi növündə qulluq keçən şəxslərə;
- b) Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında dövlət qulluğunda qulluq keçən şəxslərə.

7. Bu Təlimatın 6-ci hissəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla digər dövlət qulluqçularına arayış “Dövlət Qulluqçularının Reyestri” İnformasiya Sistemində onlara aid dövlət qulluğu stajı barədə məlumat olduğu halda verilir.

8. Arayış məlumatları Mənzil İnşaatı Dövlət Agentliyinin sorğusu əsasında Mərkəzin hazırladığı veb servis sistemi vasitəsilə Agentliyə verilir.

**Dövlət qulluğu stajı haqqında****A R A Y I Ş**

Verilir \_\_\_\_\_ ondan ötrü ki, Azərbaycan Respublikasının  
soyadı, adı, ata adı

Dövlət Qulluqçuları Reyestrinə daxil edilmiş məlumatlara və onun tərəfindən təqdim edilmiş əmək kitabçasına əsasən o, həqiqətən, aşağıdakı cədvəldə göstərilmiş dövrlər üzrə dövlət qulluğu vəzifələrində qulluq keçmiş və hazırda dövlət qulluğu vəzifəsində qulluq keçir.

<b>Qəbul tarixi</b>	<b>Çıxma tarixi</b>	<b>Dövlət orqanı</b>	<b>Vəzifə</b>
---------------------	---------------------	----------------------	---------------

\_\_\_\_\_ tarixdən etibarən \_\_\_\_\_ ixtisas dərəcəsinə malikdir.

Onun \_\_\_\_\_ tarixədək dövlət qulluğunda qulluq stajı \_\_\_ il \_\_\_ ay \_\_\_ gün (dövlət qulluğunun xüsusi növündə qulluq stajı \_\_\_ il \_\_\_ ay \_\_\_ gün ) təşkil edir.

Arayış Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim olunmaq üçün verilir.

**Məsul şəxsin vəzifəsi**

\_\_\_\_\_

imza

**Ad, Soyad**

**Dövlət qulluğu stajı haqqında****A R A Y I Ş**

Verilir \_\_\_\_\_ ondan ötrü ki, onun tərəfindən təqdim  
soyadı, adı, ata adı  
edilmiş əmək kitabçasına əsasən o, həqiqətən, aşağıdakı cədvəldə göstərilmiş dövrlər üzrə  
dövlət qulluğu vəzifələrində qulluq keçmiş və hazırda dövlət qulluğu vəzifəsində qulluq  
keçir.

<b>Qəbul tarixi</b>	<b>Çıxma tarixi</b>	<b>Dövlət orqanı</b>	<b>Vəzifə</b>
-------------------------	-------------------------	----------------------	---------------

\_\_\_\_\_ tarixdən etibarən \_\_\_\_\_ ixtisas dərəcəsinə malikdir.

Onun \_\_\_\_\_ tarixədək dövlət qulluğunda qulluq stajı \_\_\_ il \_\_\_ ay \_\_\_ gün (dövlət  
qulluğunun xüsusi növündə qulluq stajı \_\_\_ il \_\_\_ ay \_\_\_ gün ) təşkil edir.

Arayış Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət  
Agentliyinin tabeliyində "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim olunmaq  
üçün verilir.

**Məsul şəxsin vəzifəsi**

\_\_\_\_\_

imza

**Ad, Soyad**